

Zəngəzur dəhlizi açılmasa...

Müsahib

Azərbaycanın sabiq baş diplomati, politoloq Tofiq Zülfüqarov hafta.az-nın növbəti müsahibəsində "Putinin dostu" sayılan Ermenistanın terrorçu eks-prezidenti Robert Köçəryanın seckilərde favoritlik iddiasında ona masına Rusiya hakimiyətinin gerçek münasibəti, onun hakimiyətə geləcəyi təqdirdə işğalçı ölkənin hansı duruma düşəcəyi. Paşinyanın hakimiyətdə qalacağı hələ 10 Noyabr üzərəli razılaşmasının yarımçıq qalmış müdəddələrinin həyata keçirilmə-keçirilməsi və s. haqqda danışır.

Keşmiş xarici işler naziri eyni zamanda Putin-Bayden və Ərdoğan-Bayden görüşürləri, Ərdoğanın Bakı və Şuşa seferi və s. gözlenilen müthüm siyasi olayların Azərbaycanın regionləki durumuna göstərici təsirlə bağlı proqnozlarını da verib.

- *Tofiq müəllim, bu günlərdə Rusiya prezidenti Putinin Ermenistan liderliyinə can atan Robert Köçəryanla, artıq bu il erzində 3-cü telefon danışıması baş tutub. Bəlli təsəsürat yaranır ki, bu qəsəbə ölkədə proseslərə nəzarət edən sənəd mehəz Köçəryandır və Putin de Paşinyanla köçərili, onunla maslahetləşir. Ermenistanın geləcəcini onda görür. Köçəryanın son dövrlərde "Putinin dostu" imicini qazanmasına da nəzəralsaq, bəla çıxır ki, Kreml bir həftədən sonra seckilərde elə Köçəryana dəstək verəcək. Siz neca dünsünürsün?*

- Birinci, onu qeyd etmək lazımdır ki, digər siyasi "dostluqlar" kimi, Putin-Köçəryan "dostluğu" da daha çox siyasi maraqlar üzərindən qurulub. Bir müddət var idi ki, heç Köçəryan Putinin yadına da düşmürdü. Odur ki, buna heç vaxt etibarlı döslət demek olmaz. Düzdür, ehsine qalsa, Robert Köçəryan siyasi fealiyyətinin evelindən Rusiya tərəfindən desteklənən bir fligrud. İndiki halda Ermenistandakı seckiqabığı kampaniyada Paşinyanaya qarşı asas rəqabeti de mehz Köçəryan formalaşdırır. Bu baxımdan həmin dəstək, bu telefon danışları Rusiyamilly ilqüvələrə dəstək kimi deyərləndirilməlidir. Bu məsələnin zeif bir elementi de var. Ermenistandakı hazırlı siyasi möhtəy onu göstərir ki, gərginlik daha çox yerli ermənilər və Qarabağ erməniləri arasında mövcuddur. Köçəryan da "Qarabağ klanı" deyilən toplımu temsil edir. Yeni bu baxımdan inanıram ki, Rusiya bəla seyih edərək seq'lerde Köçəryanla birbaşa dəstək verəcək. Bu, dəha çox dəstək imasıyasına benzəyir. İkinci Qarabağ savaşından bəri keçən dövrədən fərdələr müshahidəmiş ki, Paşinyanın problemləri olanda mehz Rusiya tərəfindən ona dəsteklərilər. Bu menədə, yəqin ki, Kremlin hem Paşinyanla, hem de Köçəryanla gözə görünməyən, parda xərəsi elaqələri mövcuddur... Əsas məsələ yene de gündəmde qalmaqdır: Ermenistan gelecekdə hansı siyaseti həyata keç-



Tofiq Zülfüqarov,
Azərbaycanın sabiq
baş diplomati, politoloq

reçək? Biz başa düşürük ki, rəsmi irəvanın qərbiyənlü siyaset aparması qaçılmazdır. Rusiyanın son 30 ilde bu işğalçı ölkəye verdilərdestyən onun inqisafına getirildi, çıxmardıqı gəz qabağındadır. Öksinə, Ermenistanda digər problemlərə yanaşı, demografik problem dədənə dənə gələnənəkdedir. Odur ki, ermənilər yaxşı bilir ki, Ermenistandan bir dövlət kimi mövcudluğu ve xilas İlk növbədə Qərbe bağlıdır. İkinçi cəsdi biz anlamalıq kimi, indiki mərhələdən bəlli oləke Rusiya üçün artıq bir yükdür. Hele son müharibədən once Rusiyanın yüksək seviyələrindən sesləşən "qulpsuz şəmədan" benzətməsi hazırlı mağlub Ermenistan üçün dənə aktuallıq. Yeni bələnən varlığının Rusiya üçün heç bir faydası yoxdur. Düzdür, ideoloji təbliğat baxımdan, sadəcə, Ermenistandıñ öz orbitində saxlanan üçün Moskva tərəfindən bezi gedişler davam etdiriləcək. Real isteklər çıxdan bellidir: Kreml bu "qulpsuz şəmədan"dan da azad olmağa çalışır. Bu prizmadan bandaxanda Köçəryanın telefon danışçıları, yaxud Paşinyanın Avropana üz tutması dənə çox üzə olan hadisələrdir. Dediymən tərəfəndən, yeni Ermenistandın varlığının Qərbe bağlı olması qələməzdir...

- *O da var ki, həzirdə Paşinyanı Ermanstanıñ ciyəvətinə "Qarabağ satmış bir milli xəyanətkar" olaraq teqdim edən Köçəryan hakimiyətə qaydagacığı hələ Qarabağ məsələsində revansıst mövqə tutmaları və deməli, "dostu" Putinin qərənt duraq imzaladığı 10 Noyabr razılaşmasından açıq-əşkar imtina etməlidir. O, bəla addımlar ata bilerim?*

- Bilirsiniz, hem Qər, hem de Rusiya 10 Noyabr razılaşmasını destekleyir. Bu baxımdan ona açıq sekilde zidd gəden siyasetçi ele öncəden mövcud olmuş olacaq. Yadınzdılarsa, Putin razılışından az sonra dedi ki, bu sənəddən imtina etmek Ermenistannın intiharına beraberdir. Odur ki, gürbrük ki, Ermenistandən revansı mövzusunu artıq aktual deyil. Əger Köçəryanın hakimiyətə gelmesi alınarsa, Rusiya üçün Ermenistanın "qulpsuz şəmədan" kimi "daşınması" siyaseti da-

vam etməlidir. Birmənalı olaraq Moskva bu qəsəbə dövləti, hem maliyyə, hem hərbi, hem siyasi cəhətdən dəstekləməlidir. Rusiya buna isteyir, Rusiya siyasi elitäsi bunu isteyir! Hesab edirəm ki, yox. Odur ki, Köçəryan qalib gələcək, hakimiyətən de üzün müddət dursus getirə bilmez. O, erməni cəmiyyətinə ne açıq sekilde revansı təklif edə bilər, ne de Rusiya ilə bir yerdə Ermenistandıñ böhranından çıxara bilər. Ona görə de inanıram ki, Köçəryan kimli və ona bənzər mövqədən ermeni siyasetçiləri seckilərde qalib gelecekler...

- *Bes Paşinyanın hakimiyətdə qalacağı təqdirdə 10 Noyabr razılaşmasının müdəddələrinin sonadək həyata keçirilməsinə təmin edəcəkmi və bunları etməyə ona imkan verilecekmi, sizə?*

- Hesab edirəm ki, 10 Noyabr razılaşmasının həyata keçirilməmiş əsasən bir bəndi qalib: Zəngəzur dəhlizinin qərbiyənə bərpası. Diger yarımçıq icra olunmuş madde isə erməni orduşunun keçmiş Dağılıq Qarabağ etrazisindəki az sayda qalıqların çıxarılmalarıdır. Bir dərəcədən Ermenistandıñ serhədlerin demilitasiya və demarkasiyasi... Bunların həyata

“

**Ərdoğanın Şuşaya
gelişi əsas dönüş faktor-
larından olacaq**

**Nəticədə ermənilər,
artıq gerçəklilikləri qəbul
etmək məcburiyyətində
qalacaqlar**

**Regionda real vasitəci
xarici qurum Türkiye-
Rusiya tandemidir**

keçirilməsi, zənnimə, Paşinyan üçün o qədər de problem yaratmayaq...

- *Bezi melumatlara görə, həzirdə Xuxarı Qarabağın nəzərələməzdir olmayan hissələrində belə 10 min-dən çox erməni herbacı var?*

- İnanıram ki, Qarabağda bu sənədə erməni silahlıqları qalınlı. Bular hamisidən qondarma rejimini güyə hele "müdafə orduşuna" malik olmayı haqqda görütü yaratmaq üçün ortaçıq atılan rəqəmlərdir. Sadəcə, Azərbaycan Laçın dəhlizindəki serhəd-keçid məntəqəsində buraxılışın sərtleştiriləməsinə nail olmaqla bu məsələnin həlini təzəşdirə bilər. Eyni zamanda

Türkiyə-Rusiya birgə monitoring mərkəzi bu məsələdə ciddi rol oynamalıdır. Yeni hemin mərkəz PUA-lar vasitəsilə əraziləyə nəzarət etmək toplanan məlumatların təhlilini apararaq Yuxarı Qarabağda ne qəder qarunları silahlı qüvvələr olduğunu müəyyənəşdirə ve onların kimliyini de identifikasiya edə bilərlər. Bundan sonra hem bilavasitə Ermenistandıñ ordusunun Qarabağda qalıqları, eyni zamanda oradakı yerli ermənilərden təşkil olunmuş silahlı qüvvələr tərkisəl olunmalıdır. Onların orada qalması, təbil ki, sülhə getirib çıxarılmayacaq...

- *Bir müddət öncəki açıqlamalarını birində demisdiniz ki, Ermenistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan da Laçın dəhlizini bağlamağınız. Yenə hemin fikirdə qalırsınız?*

- Belli, hełə da bu fikirdəyəm. Anlamayı ki, Ermenistandakı bezi siyasi qüvvələr Zəngəzur dəhlizinin açılmasına nəyə görə qəbul etmirlər. 10 Noyabr bayanatından bəlli olur ki, hemin Meğri əraziləndən aqılalıq dəhlizə Rusiya serhədçiləri nəzarət edəcək. Yeni bir növ orada eksterritorial bir eraziyə yaradılacaq. Bu, o deməkdir ki, hemin erazide Ermenistandıñ qarunları işləmeyecek. Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizində Rusiya qüvvələrinin qalma müddəti de göstərilir. Ermenilər bunlara etiraz edir. Anlayırlar ki, hemin dəhlizdən tranzit yolların aparılması onlardan asılı olmayacağı. Onlar bunu da yaxşı başa düşürler ki, Zəngəzur dəhlizinin açılmasını qəbul etməsələr, bu, Laçın dəhlizinin bağlanmasına təhrif kimi qəbul olunacaq. Bu da onlar üçün çox təhlükəlidir...

- *Tofiq müəllim, bu günlərdə göz-
lənilən Putin-Bayden və Ərdoğan-Bayden görüşürləri, NATO sammiti, böyük "7"lərin sammiti, Ərdoğanın Bakı və Şuşa seferi, eləcə də qəsəbə Ermenistandakı seckilər fonda-
nunda Azərbaycanın Yuxarı Qara-
bağ və Zəngəzur dəhlizini istiqamət-
dəki fealiyyətinin geləcəyini necə
görürsünüz?*

- Azərbaycanın qalib olduğu 44 gün-lük müharibədən sonra regionda vəziyyət, demək olar ki, stabilşib. Hazırda her tərfinin gözəltidən var. Reallıq dənə fərqli mənzərəni formalaslaşdır. İstisna etməmiş ki, siz sadaladığınız o hadisələr bu və ya digər şekillədə yeni dövr üçün taktiki və strateji əslübləri müəyyənəşdirəcək. Yenə bəxşindən Ermenistandıñ öz siyasetində xeyli düzəlişlər etmeye məcbur qalacaq və təbii ki, vəsiyyətlər de.

Vəsiyyətlərdən danışarkan, əslinə qalsa, demək olar ki, hamis qəbul edib ki, burada real vasitəci xarici qurum, sadəcə, Türkiye-Rusiya tandemidir. İndi de, yaxın gelecekdə Minsk qrupu kimi digər qurumların fealiyyəti ni en azı Azərbaycan qəbul etmeyecek. Bu baxımdan, bəhs edilən görüşlərdə kimse bizim mövzulərə toxunsa, gerek bi reallığı nəzəre alınsın. İns-Allah, her şeyi yaşayış görər. Hiss olunur ki, regionda Azərbaycanın mövqeyi getdiçək güclənməkdir. Türk-Ye Prezidenti Ərdoğanın tərzliklə Şuşaya gelişsi əsas dönüs faktorlarından biri olacaq. Nəticədə ermənilər artıq gerçəklilikləri qəbul etmək məcburiyyətində qalacaqlar...

«Sultan Laçın»